

QOZBYLA OZBEKISTAN

Table with exchange rates for various currencies and goods, including 'Samarqand Narimon Kechasi 6'.

So'zlar-terim saqida 1800 ta kəmbayın işləjəçək. MƏSKƏV, 23 iyn: Kəlinin rəjisligi astda qalla sofxozlar...

N. 148 (1644)

Pəşənbə, 26 nci iyn 1930-inci jyl

N. 148 (1644)

Pəlsa bilən Ukrəjinə millətçilər arasında kelişim

Kelişim Pəlsanın uruşqa tajarlanışında əlaqəli. VARŞAVA, 23 iyn. Rəsmi - "Gazeta Pəlska" gazitəsi özünin baş maqalasında Pəlsanın uruşqa...

ƏZKOMFƏRQA 5-QURULTAYIDA

Sosyalizm sary jəne kyraş jolyda

Əzkomfərqə 5-qurultayda V. K. P. (b) mərkəzomiy və orta əzbya vujurasynın işləri toqryşda ortaq ZELENKIL daqlady

Kolxozlaşdırışda yuz bərdəgn xatallarını bəlişidilərdə tuzətib taqgn kopyrək yutūqlarğa tūrdış u nūçūn nūtbləməz

Əzkomfərqə 5-qurultayda V. K. P. (b) mərkəzomiy və orta əzbya vujurasynın işləri toqryşda ortaq ZELENKIL daqlady. Mərkəzomiyin 5-qurultayında...

Qşlaq xojalığındı sosyializm niğizidə başqatdan qūryş sahasındağı yutūqlarımz

Qşlaq xojalığındı sosyializm niğizidə başqatdan qūryş sahasındağı yutūqlarımz. Qşlaq xojalığındı sosyializm niğizidə...

"Gazeta Pəlska" nıç sındaj bəjanatqə Lovofda sqaqturqan. "Kerjer Peranna" gazitəsinin muhəbbət jəzədn xəbər ə jaxşy əzən bolə əladə. Muhəbbət jaxşy xəbərtdə mənaərlərdən xəbər...

Sandyn əskərinin muvafəqiyatı

RARBY, 23 iyn. "Tan" gazitəsinin xəbərində qaraqanda, Nikaqradada Sandynın əskərləri...

Bspanyada iş taşlaş hərəkəti

Sevilijada qanlı toqşmalar. PARBY, 23 iyn. Bspanyada bəzilən xəbər qaraqanda, bəzilə şəhərinin vənəkar işçiləri...

Xytajda 80 mntə qbzyl əskər var

SANXAJ, 23 iyn. "Nard Cəmil Dejili Nəjys" gazitəsinin xəbərində qaraqanda, Xytajda 80 mntə kişidən bəarət bolqan 14 qbzyl əskər tədəsi var. Bir talyab dıjədn etradiləri bəunqə kirməjdı. Gəzitə Xytaj qbzyl əskərlərinin jaxşy quralları bəntəzami bolqanlarını jəzadə.

SSSR də kəttə qaqaz fəbrikəsi salına başlanacaq

LENINGRƏD, 20 iyn. bytyn bittəfaq qaqaz sanantı ıdaras 16 - nci qurultay asqlıqn kynədə pərmədn 80 kəlmətr uzaq bolqan qama darjəsə jəqəsədə kuyəl qaqaz soljly-lyz kəmbaynıqqa pəjdəvar saladı. Kəmbaynıqqa soljly-lyz jəqəz zavod və qaqaz fəbrikəsi kirədi. Fəbrika birt jəldə 80 mntə toqna bəsmə qaqaz jəzə sqaqarəçə. Bəsmə qaqaz sqaqarəçədə bu fəbrika SSR nıç nci kəttə fəbriki bəlaçəç. Kəmbaynıqqa 80-85 mēljən som sərifəndi. Fəbrika 30-nci muamala jylın əxtyar işgə kitişəçək.

"Marjya" şaxtasında həlakət

XARKOE, 23 iyn. "Marjya" şaxtasında gaz partladı. Şaxtadan 35 ylik və 29 jərədar tapıldı. Bu işni təkşirış ucyn mēhnət kəmisarlığı kəlləğisnini iki əzəş Xarkəidən sqaş kətdilər. Şaxtadan şaxta müdiri və ucostkə müdiri qamaqqa alınbdılar. Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi "Marjya" şaxtasında qaqaz sanantı fəbrika həlak bolqanında sqaş kətdilər. Şaxtadan şaxta müdiri və ucostkə müdiri qamaqqa alınbdılar.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi. Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi. Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi. Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi

Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi. Həlakət munasəvəti bəilən V. Ts. S. P. S. prezidijiyi.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Kolxozlaşdırışda yuz bərdəgn xatallarını bəlişidilərdə tuzətib taqgn kopyrək yutūqlarğa tūrdış u nūçūn nūtbləməz

Əzkomfərqə 5-qurultayda V. K. P. (b) mərkəzomiy və orta əzbya vujurasynın işləri toqryşda ortaq ZELENKIL daqlady. Mərkəzomiyin 5-qurultayında...

Qşlaq xojalığındı sosyializm niğizidə başqatdan qūryş sahasındağı yutūqlarımz

Qşlaq xojalığındı sosyializm niğizidə başqatdan qūryş sahasındağı yutūqlarımz. Qşlaq xojalığındı sosyializm niğizidə...

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.

Şəkiyə xanaşukı, Şorətəstəsiya

Şəkiyə xanaşukı, Şorətəstəsiya. Şəkiyə xanaşukı, Şorətəstəsiya.



ЎЗБЕКISTANIN HƏDSIZ BAJLYQLAR JER ASTYDA KƏMILIB JATADY

ZƏRƏRKYNƏNDƏLƏR: eski xoşajlylary və birqazyjanyň kərsətişi vəjnca kətə, tum vəgygyrt kaplaryny işlənişinivuzdylat

Ўzbekistan Xoşajlyq çydə kör millijonlarny joqatady

sosjalyzъм qurulyşymyzoja xalaqdy vevuycilərnı vilən qoragv taşlajyq

مۇتاختاسلارنىڭ جاۋابى

ئۇچۇر تېخنىكىسىدىكى ئىنقىلابىي ئۆزگىرىشلەر مۇسابىقىسىدە مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

بۇ ئۆزگىرىشلەر مۇسابىقىچىلەر ئىنتايىن كۆپ مىقداردىكى ئىنقىلابىي ئۆزگىرىشلەرگە ئىگە بولدى...

باسما خانىچىلار

رەھبەرىيەتتە زەھەر زەھەر قىلىدىغان قىممەتلىك نەرسىلەر...

تېكىشىرىش ئىشلىرى تۈخ-تاتلىرى

تېكىشىرىش ئىشلىرى تۈخ-تاتلىرى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

كىم ئىزدەيدۇ؟

كىم ئىزدەيدۇ؟ بۇ سوئالغا جاۋاب بېرىش ئىنتايىن كىيىن...

جامعاتچىلىق يولى بىلەن

جامعاتچىلىق يولى بىلەن ئۆزگىرىشلەرگە ئىگە بولۇش...

تۈزۈلۈش خالىق خوجالىق ئورنى

تۈزۈلۈش خالىق خوجالىق ئورنى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت...

جان بوزجورۇنسى بىلەن

جان بوزجورۇنسى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

مۇتاختاسلارنىڭ جاۋابى

ئۇچۇر تېخنىكىسىدىكى ئىنقىلابىي ئۆزگىرىشلەر مۇسابىقىسىدە...

كىم ئىزدەيدۇ؟

كىم ئىزدەيدۇ؟ بۇ سوئالغا جاۋاب بېرىش ئىنتايىن كىيىن...

جامعاتچىلىق يولى بىلەن

جامعاتچىلىق يولى بىلەن ئۆزگىرىشلەرگە ئىگە بولۇش...

تۈزۈلۈش خالىق خوجالىق ئورنى

تۈزۈلۈش خالىق خوجالىق ئورنى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت...

جان بوزجورۇنسى بىلەن

جان بوزجورۇنسى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

خالىق خوجالىق ئورنى

خالىق خوجالىق ئورنى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

تۈزۈلۈش خالىق خوجالىق ئورنى

تۈزۈلۈش خالىق خوجالىق ئورنى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە

قاندای بولماسىن، زەرەپە يەنە چەكلىمە بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت

خالىق مەھنەت كومىسسارى ئورتاق ئىراھىمى يىلەن سۆھبەت...

جان بوزجورۇنسى بىلەن

جان بوزجورۇنسى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

مۇتاختاسلارنىڭ جاۋابى

مۇتاختاسلارنىڭ جاۋابى بىلەن مۇناسىۋەتلىك نەرسىلەر...

كىم ئىزدەيدۇ؟

كىم ئىزدەيدۇ؟ بۇ سوئالغا جاۋاب بېرىش ئىنتايىن كىيىن...

جامعاتچىلىق يولى بىلەن

جامعاتچىلىق يولى بىلەن ئۆزگىرىشلەرگە ئىگە بولۇش...

